



## YADİGAR TƏVƏKKÜL

# NECƏSƏN?

(elegiya)

Ay könlümün növ baharı,  
Qəfildən qısa dənənim.  
Bulud təki qəlbə dolub,  
Gözümdə yaşa dənənim,  
Necəsən?

Məhəbbəti söylədən sən,  
Darıxmağı öyrədənsən.  
Dönüb nəğməyə, şeirə,  
Ürəyimi göynədənsən.  
Necəsən?

Duyğuları paralayan,  
Ürəyimi yaralayan,  
Həsrətini, hicranını  
həyatimdə sıralayan,  
Necəsən?

Həsrətiylə alışdırın,  
Könlümdə şər qarışdırın,  
Taleyimlə barişdırın,  
Ay ruhumu danışdırın,  
Necəsən?

\*\*\*

Hərdən sözlər  
ilişib qalar baxışlarında -  
deyə bilməzsən...  
Hərdən qarşındakı insan susar,  
baxışında fəryad edər...  
Kəsər bütün ümüdlərini -  
aciz qalarsan, o susduqca.

Küsərsən, inciyərsən, qırılsan...  
Yenə dönüb,  
doğma baxışlarına siğinarsan...  
Heç səndən xəbəri olmaz,  
heç yadına belə düşməzsən.  
Unudar, həyatından əsib keçdiyini -  
külək kimi...  
Küləklər əsər, coşar, dağıdar,  
ən nəhayət, məhv edib, gedər...  
Geriyə belə baxmaz...  
Dağıtdığını görməz - sənin kimi...  
Sən onu düşündükscə, o uzaqlaşar...  
Öz həyatını yaşayar...  
Yanan da sən olarsan, yaman da...  
Ətrini duyarsan baxışlarından,  
gözündən süzülər həsrətin...  
Çəkinə-çəkinə toxunarsan, rəsmiñə -  
duyar, inciyər deyə...  
Hər toxunuşun ürəyini yandırar...  
Yenə buz kimi baxışlara sarılırsan...  
İçindən bir səs gələr,  
amma "canım" deyə bilməzsən...  
Qürurun parçalayar səni, yenə də susarsan.  
O sənə susduqca, sən dunyaya üşyan edərsən...  
Xəyallarında olar, dualarında olar,  
hər gündə, hər anında olar...  
Yox, hər anın olar...  
Bəlkə də sənə gülər, acınlə əylənər,  
hisslərinlə oynayar baxışları.  
Yenə də küsə bilməzsən.  
Yağış kimi yağar, ruhuna hopar...  
Çəkər gedər, sənə tək bir rəsmi qalar...  
Həyatının mənası olan tək bir rəsmi!..

Və o rəsmidən soruşarsan:

- "Necəsən?!.."

\*\*\*

Heç olubmu ki, əlinin yetmədiyi, yaxınında -  
eyni yolun  
o biri tərəfi qədər yaxın məsaflədə olar,  
ya da bir addımlığında...  
Dönüb baxmazsan, çevriləmdən keçərsən.  
Kimsə qulağına piçildayar qəflətən,  
"Buradadır!" - deyər.  
Əlini ürəyinin üstünə qoymaqdan  
başqa çarən olmaz...  
Bə'zən səndən əvvəl ətrin çatar,  
qoxun çatar.  
Pərvanə olarsan o qoxunun ətrafında...  
Bilirsənmi,  
boynuna sarılmaq istədiyin kəsin  
baxışına sarılmaq ağrısını?!..  
Ya da soyuq bir şəkildən boyılanan gözlərə  
baxmağın çarəsizliyini...  
Çarəsizliyi də sən öyrətdin ey mənə...  
Həyat müəllimim oldun...  
Ey sevgini, həsrəti, hicranı,  
çarəsizliyi öyrədənim!..  
Son qoy bu çarəsizliyə!..  
Axı çarəsizlik - ruhun cismindən qopmasıdır...  
Axı çarəsizlik - sənin susmağın,  
mənimse susmağı bacarmadığım kimidir...  
Bədənimin hər yerində fərqli ağrılar var...  
Sən bilirsənmi, çarəsizliyin nə olduğunu?!..  
Ölüb, məzarda oyanmaqdı - Çarəsizlik!..  
Üstünə tökülmüş torpağı  
yalın əlinlə parçalamaqdı - Çarəsizlik!..  
Ölmüş ruhumu oyatlığıñ,  
yenidən parçaladığıñ kimidir, tam olaraq...  
Səni görmək,  
səsini duymaq ümidi ilə yaşamaqdı - Çarəsizlik!..  
Ala bilməyəcəyim cavabdır ey - Çarəsizlik...  
Almadığın "Salam" kimidir, Çarəsizlik...  
Ey salamımı almayanım  
- "Necəsən?!.."

\*\*\*

Bə'zən duyğularımın qonağı olursan,  
bə'zən də xatirələr qonaq gəlir,  
sevgi kimi.  
Sevgi nədir, necə olur?!..  
Sevgi alovdur - yandırar, yaxar, odlayar...  
Sevgi - əlində daşıya biləcəyin bir oddur...  
Toxunsan, ürəyini yandıracaq bir od.

Toxunmağa belə qorxarsan.  
Sənin toxunmağa qorxduğuna  
biri gəlib ruhunu atar...  
Amma iradəsi yetməz  
səninlə birlikdə "Mən" olmağa...  
Tək yanarsan,  
bitməz ağrılarını kimsə duymaz...  
O isə heç dərk etməz,  
etdiyi günahın ağırlığını...  
Sevib də dönməkmi var?!  
Yəqin varmış...  
Gəlir, sevdirir özünü və gedir...  
Sevdinmi, sevmədinmi?!..  
Gəldin, yandırdın və getdin...  
İndi də susaraq tamaşa edirsən,  
yanan dileklərimə...  
Sevgi özünü oda atmaqdı,  
sənsə bacarmadın, sevməyi...  
Sən özünün bacarmadığını öyrətdin...  
Bağlanmağı, yanmayı öyrətdin...  
Təkcə susmağı öyrədə bilmədin...  
Qəribədir əvvəl səni sevdim,  
həsrətinə qarışdım,  
sonra isə həsrətini də sevdim,  
xəyalına bağlandım...  
İndi isə susmağını da sevirəm,  
sənin məni sevmədiyin qədər...  
Səni - ömür boyu sevməyəcəyin qədər,  
sevgidən qorxduğun qədər sevirəm...  
Səni susduğun qədər sevirəm  
və yenə də xəbər alıram:  
- "Necəsən?!.."

\*\*\*

Xəyalın yenə qonağımızdır,  
yenə gecəmin günəşi doğub...  
Heç günəş adı gözlə seyr etdini?  
Bir qədər baxarsan, gözlərin qamaşar.  
Bax, sən həmin günəşsən, dünyamın günəş'i.  
O günəş ki, yandırır könlümü eşqi, atəsi ilə...  
Bilirəm, çox sevdiyindən gizlədirsen gözlərini.  
İncitməyə qiymırsan...  
Göz yaşlarına dözmürsən, eləmi?!..  
Ona görə də gizlədirsen, gözlərini...  
Amma o baxışlara o qədər ehtiyacım var ki...  
Bilirsən axı bunu...  
Sənin əllərin heç darıxdımı?!..  
Darıxdımı, saçlarının bəyazı?!..  
Əllərini saçlarına çəkib, ovcunu qoxladınmı?!..  
Yoxladınmı, heç baxışların qoxusunu?!..  
Bir dəfə də olsun,  
hiss etdinmi boynuna sarılan sevginin yuxusunu?!..

Bilmədin!..  
 Bilsəydin, susmazdin...  
 Susmaqla nə öyrədəcəksən ki?!..  
 Uzaq olmayı?!.  
 Yox, əzizim, sən susduqca daha dəyərli olursan...  
 Sən susduqca, daha çox sevilirsən...  
 Sən susduqca, nəfəsinin ətri toxunur ruhuma...  
 Sən susdugun qədər olurəm ey, olurəm!..  
 Sevgi - sevdiyinin və sevginin uğrunda yanmaqdır!  
 Susaraq yandırma!  
 Sənə nəfəs qədər ehtiyacım var...  
 Nəfəsimi ömürlük kəsən adam!  
 Şəkillərdən boylanan,  
 gözlərinin giləsində susan adam!  
 Gəl, sevgimdən küsən adam.  
 Gəl, sənə ehtiyacım var.  
 Kimsə əvəz etmir səni,  
 Gəl ki, duyum nəfəsini!..  
 Küs, barışma mənlə,  
 amma gəl, eşidim səsini...  
 Buludlardan boylanma!  
 Yağışa dön,  
 islat göz yaşlarında məni.  
 Sən gəl, sil ömrümdən qəmi, kədəri.  
 Sən gəl ki, ruhumun naləsi dinsin.  
 Bir dəfə gözlərində gözlərim gülsün.  
 Xəzan ömrümə bir günəş gəlsin.  
 Gəl, nəfəsimi kəsən adam, gəl!  
 Gözlərinin istisinə bürü məni...  
 Gəl, ömrümün həsrəti...  
 Bir gün mütləq gəl!  
 Susma, danış mənimlə.  
 Yetər ki, gəl!..  
 Nəfəsimi geri ver,  
 ey nəfəsimi susaraq alan adam.  
 -"Necəsən?!"..

\*\*\*

Yenə susmaqla cəzalandırırsan məni,  
 yenə səssizliyində boğursan duyğularımı...  
 Yenə möhtacı olduğum  
 baxışlarının boynuna sarılıram...  
 Sənsizliyin səssizliyinə çəkilirəm...  
 Hərdən sənsizlik belə -  
 "Sən" olur, saçlarımı oxşayır.  
 Hərdən də baxışlarım  
 xəyalının üzündən öpür,  
 amma "Sən" olmursan...  
 "Unut!" - deyirdin.  
 Unutdum - sevincimi, sakitliyimi, hüzurumu...  
 Unutdum - səninlə olan hər dəqiqəmi...  
 Mən səni yox, səndə olan məni unutdum...

Məni - "Mən"siz qoymaq üçünmü  
 gəlməşdin, dünyama?!.  
 Bu qədərmi çətinmiş "Mən" olmaq?!.  
 "Biz" ola bilmədik...  
 On azından bir yerdə "Mən" olaq...  
 Axı mən sənsiz mən ola bilmirəm...  
 Mən sənsiz - yağıssız bulud oluram,  
 nursuz günəş oluram,  
 budaqsız yarpaq oluram,  
 susuz torpaq oluram...  
 Təkcə mən ola bilmirəm...  
 Ruhumu aldiğin kimi  
 məni də məndən almışan...  
 Oğru olub,  
 qəlbini oğurlamaq istəyirəm - demişdin.  
 Özümü də qəlbimlə bərabər apardın...  
 İndi niyə sahib çıxmırsan, apardığın "Mən"ə?!.  
 Cox çətindir sənsizlik,  
 həsrəti qəlbimi oyanım,  
 ətrini gözümüzə qoyanım,  
 ay məni məndən alanım,  
 niyə birdən bu qədər yadlaşdırın axı?!.  
 Nolar ey, susmaqla cəza vermə!..  
 Bir kəlmən yetər! De:  
 -"Necəsən?!"..

\*\*\*

Yenə səhəri bərabər açdıq, susmaqla.  
 Yenə bir təbəssümünən əllindən tutdum,  
 üməd işığı kimi...  
 Bir insana dəyər vermək  
 çox çətindir, bilirsənmi?!.  
 Ucaltmaq, göylərin qatına qaldırmaq.  
 On çətini nədir, bilirsənmi?  
 Gözlərində ucaldığı insan,  
 səni yerə vura.  
 Ölmək ondan asandır e...  
 parça-parça olan ümudləri toplamaqdansa...  
 Susmaqla yerə vurma sevdamızı!..  
 İdeal zənn edirən, gözündə birini.  
 Onun içdiyi su, yediyi yemək,  
 ətir-qoxusu, hətta udduğu nəfəs  
 belə də fərqli olur, sənin aləmində...  
 Axı onu fərqli bilən sənsən.  
 Yox, əslində fərqli olan sənsən.  
 Sənin ruha hopan sevgin,  
 ətrin - ruhun özüdür.  
 Susmağında fərqlidir, hissələrində fərqli...  
 Susduqca daha çox sevimli olursan, bilirsənmi?!.  
 Sən sus!  
 Nəfəsinin ətri gəlsin, gözlərindən.  
 Sən sus!

Mən səsindəki sükuta sarılım,  
nəfəsində ölüm.  
Sən susduqca daha çox bağlanım sənə...  
Sevməyi, həsrətinə sarılmağı,  
nəfəsindən öpmək öyrədənim.  
- "Necəsən?!"

\*\*\*

Nolar, mənə də susmağı öyrət!..  
Sənə qədər sevgi xəyal idı,  
sonsuzluq idı.  
Bə'zən bulud idı, bə'zən yağış idı,  
bə'zən də günəşin batışı idı...  
Sən sevgi kimi gəlmədin ki...  
Çünki sən həyat sirdaşım idin.  
Baxışlarla danişar, dodaqlarla susardıq...  
Biz susa-susa sirdaş olduq.  
Bir "Salam", bir də "Sağ ol" ilə...  
Kim çəkdi ki, sevginin adını?!..  
Hansımız məhəbbəti qonaq çağırıdıq?!..  
Gəldi, qonağım oldu məhəbbət.  
Əlində eşqi gətirdi və daha geri dönmədi...  
Üşüdüm sarıldı, ağladım göz yaşımı sildi...  
Adını qoya bilmədim ki, sənin.  
Darıxmağa başladım, salamın gecikdikcə.  
Carəsiz qaldım...  
Kim açdı ki, sevginin qapısını?!..  
Bağlamışdıq onu axı.  
Elə bil yağış kimi sərhəd tanımadan yağıdı.  
Hopdu ruhum.  
Və gec oldu, dana bilmədim.  
Gəldin sevgini öyrətdin,  
sevməyi öyrətdin - dəyəri, ləyaqəti öyrətdin.  
Qısa oldu, gəlişinlə gedişin arasında vaxt.  
Bir dünya evi qurdun mənə -  
divarları məhəbbət, tavanı sevgi.  
Qapısı, pəncərəsi olmadı.  
Qoymadın ki...  
Çünki həsrətini hopdurduñ dünyama.  
Baxışlarındakı qoxu ruhumu büründü.  
Həsrəti yaşıtdın, hicranı daştıdın dünyama...  
Sən öyrətdin sevməyi, həsrəti.  
Baxışlarından öpməyi öyrətdin...  
ürəyimin ağrısı ilə oynamağı da...  
Nolar, susmağı da öyrət...  
Öyrət ki, soruşmayım:  
- "Necəsən?!"

\*\*\*

Bə'zən bir insanı qorumaq üçün  
həyatından belə keçərsən.

Bə'zən də susaraq,  
özündən uzaqlaşdırarsan...  
Hətta qəlbini də toxunarsan,  
ununutsun deyə.  
Bilməzsən ki, ən çox  
yanında susduğuna ehtiyacın olar...  
Ən çox dərdlərini onunla bölmək istəyərsən...  
Bə'zən bir baxışa sığınib susarsan.  
Gözünün yaşı qəlbinin "kaş"ı olar.  
Dünyaya susaraq meydan oxuyarsan.  
Deyirlər, sevgi narkotik kimidir.  
Alişdinsa, xilası mümkünsüzdür.  
Bəlkə də narkotikdən xilas olan da, sağ qalar.  
Sevgidən qurtulmaqsa çox çətindir.  
Ruhunu alar, cismində quru qəfəs qalar.  
Ən çətini də sevdasına yandığın  
susaraq sənə cəza verər...  
Sevdiyin bütün varlığın olar.  
Sənə sevgisi ilə bir dünya qurur.  
Gelişi ani olar, gedişi isə müsibət...  
Getməz ki...  
Qəlbində qalar, qəlbini oyar...  
Adına dəli deyərlər.  
Sınar eşqin, parçalanarsan -  
misralara səpilər duyğuların.  
Hər misrada, hər sətirdə  
bir parçan qalar...  
Acız olarsan,  
paralanmış eşqini misrandan almağa...  
Eynisini yaşadım, illərdir...  
Bilirsənmi, yenə sənə ehtiyacım olar.  
Məni sən qaldırsan düdüyüm yerdən.  
Ya əllərini uzadıb,  
ya baxışlarına sığınib, qalxaram ayağı...  
Sənə sığınib, sənə sarılıb qalxaram.  
Təkrar düşməyimə qiyarsanmı, görəsən?!..  
Hər gün həsrətinə sarılıb,  
sənə bir salam deyərdim.  
Və hər gün "Necəsən?" - deyə soruşardım.  
Əslində bütün bunları  
səndən gözləyirdim, bilirsənmi?!.  
Gözləyirdim ki, soruşasan: "Necəsən?"  
Bilirəm soruşmayacaqsan.  
Ən azindan,  
ovunmaq üçün cavabı özüm verim...  
Eşq dağında qar olanım,  
Hərsətimə bar olanım,  
Ay könlümə yar olanım,  
Ölürəmeeeeee, örürəm!..